




*Ailə və onu təşkil edən üzvlərin hər biri
üçün bərabər qorunma haqqı var!!!*



Məişət zorakılığı

- ▶ yaxın qohumluq münasibətlərindən;
- ▶ birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılıq hallarına deyilir.

Məişət zorakılığı halları yolverilməzdir!
Məişət zorakılığı ailədaxili məsələ sayıla bilməz!
Hər kəs özünü evdə təhlükəsiz hiss etməlidir!



Məişət zorakılığının növləri

Psixi zorakılıq –

ailədə birgə və ya əvvəllər birgə yaşayan şəxslərin birinin digərinə

- ▶ qəsdən psixi təzyiq göstərməsi
və ya
- ▶ dözülməz psixi şəraitin yaradılmasıdır.



İqtisadi zorakılıq-

ailədə birgə və ya əvvəllər birgə yaşayan şəxslərin birinin digərini

- ▶ ona məxsus olan əmlakdan, gəlirlərdən məhrum etməsi;
- ▶ iqtisadi asılılıq yaratması;
- ▶ belə asılılıqdan sui-istifadə etməsidir.



Fiziki zorakılıq-

ailədə birgə və ya əvvəllər birgə yaşayan şəxslərin birinin digərini

- ▶ döyməsi;
- ▶ onun sağlamlığına zərər vürməsi;
- ▶ azadlıq hüququnun məhdudlaşdırılmasıdır.



Cinsi zorakılıq –

ailədə birgə və ya əvvəllər birgə yaşayan şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.



Bu hərəkətlərdən biri sizə qarşı törədilərsə, bilin ki bu zorakılıqdır!!

Özünüzü və ailənizi zorakılıqdan qorumaq üçün nələri bilməlisiniz?

Unutmayın ki, sizin təhlükəsizliyinizi qoruyan
qanunlar var!

(“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu)

Sizin təhlükəsizliyiniz bizim üçün vacibdir!



“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”

- ▶ məişət zorakılığının qarşısının alınması istiqamətində normativ hüquqi bazanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması
- ▶ bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşviqi
- ▶ məişət zorakılığından zərər çəkmiş şəxslərin aşkarlanması və erkən identifikasiyası
- ▶ zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardımın göstərilməsi
- ▶ beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması
- ▶ zərər çəkmiş şəxslərin müdafiəsi üzrə qurumlararası əlaqələndirmə mexanizminin yaradılması, mütəxəssislərin hazırlanması
- ▶ yardım mərkəzlərinin 24 saat 7 gün açıq olan ödənişsiz qaynar xətt xidmətinin təşkili
- ▶ beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanıb.



Özünüzü və ailənizi məişət zorakılığından qorumaq üçün nələri bilməlisiniz?

- ▶ Bilin ki, ölkədə sizin təhlükəsizliyinizi təmin edən yardım mərkəzləri, sığınacaqlar fəaliyyət göstərir.
- ▶ Təcili yardım və digər dəstək xidmətlərinin əlaqə nömrələrinin siyahısını məxfi yerdə saxlayın.
- ▶ Zorakılıq qurbanları üçün dəstək xidmətləri göstərən təşkilat ilə əlaqə yaradın.
- ▶ Güvəndiyiniz insana başınıza gələnləri danışın;
- ▶ Övladlarınızın təhlükəsiz yerdə olduqlarından əmin olun;



- ▶ Sizin köməyə ehtiyacınız olduğunu qonşularınıza, qohumlarınıza və ya dostlarınıza xəbər verən bir signal yaradın ki, sizə kömək edə bilsinlər.

Signal - kiməsə məlumat və ya təlimat vermək üçün səs və ya hərəkətdir.

- ▶ Qonşunuz, ailəniz və ya dostunuz aidiyyəti qurumların qaynar xəttinə zəng edə bilər.



- ▶ Tələsik evinizi tərk etmək lazım gələrsə, nə edəcəyiniz barədə bir plan hazırlayın:
 - hara gedəcəksiz;
 - ora necə çatacaqsız.



- ▶ Lazımi əşyaları-
 - evin açarları
 - pul
 - vacib sənədlər və s.-tez zamanda asanlıqla tapılan yerdə saxlayın.



Vətəndaşların müraciətləri üçün:

Dövlət müəssisələri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və UNFPA (BMT-nin Əhali Fondunun) birgə əməkdaşlığı ilə yaradılan gender- əsaslı zorakılıqla bağlı

Qaynar xətt- 860

- ▶ Gender- əsaslı zorakılıq / məişət zorakılığı ilə bağlı maarifləndirici xarakterli məlumatın təqdim edilməsi
- ▶ Gender- əsaslı zorakılıq/məişət zorakılığı halı ilə üzləşmiş qadın və qızlara mövcud olan müvafiq dəstək xidmətləri barədə məlumatın verilməsi
- ▶ Zorakılıq halı ilə üzləşmiş qadın və qızlara psixoloji konsultasiyaların göstərilməsi

Tel: (+994 12) 498 00 92

E-mail: aqupdk@scfwca.gov.az

Facebook, Instagram, Twitter:

@ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi



Rayon İcra Hakimiyyətiləri nəzdində yaradılan
Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitoring qrupu

Daxili İşlər Nazirliyi
Qaynar xətt- 102



Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər
Agentliyinin Həssas qruplarından olan şəxslər üçün Sığınacaq və
Reabilitasiya müəssisəsi

Tel: **(+994 12) 525-41-30 (51-98)**

WhatsApp: **(994 50) 525-41-30**

Qeyri-Hökümət Təşkilatları

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq Sığınacağı

Qaynar xətt (+994 12) 408 56-96,
(+994 12) 511-11-51),
(+994 12) 515-63-82

Tel/Faks: mob. (+994 50)218 22 28, (+994 55)314 35 15

E-poçt: tamizdunyasu@gmail.com